

# Türk birliyi zamanın hökmüdür

*Müsahibimiz BDU-nun Türk filologiyası kafedrasının müdürü, professor Rüfət Rüstəmovdur*



**— Rüfət müəllim, bu gün Böyük Turanın qurulması və güclənməsi ideyası çox aktuallaşıb. Sizcə, bu nə ilə bağlıdır?**

— Əvvələ, qeyd etmək lazımdır ki, türkün şanlı tarixi var. Türk bəşəriyyətə böyük dövlətlər, imperiyalar, sivilizasiyalar bəxş edən millətdir. Yeganə türklər və ingilislərdir ki, heç vaxt başqa millətlərin əsərəti altında olmayıblar.

Bununla bərabər, türklər tarixən Avrasiyada min kilometrlərlə uzanan böyük bir coğrafi ərazidə məskunlaşdıqları üçün onların geniş torpaqlarına, zəngin yerüstü və yeraltı sərvətlərinə göz dikən böyük dövlətlər az olmamışdır. Bu gün də türklərin birləşib daha güclü və qüdrətli olmasından qorxuya düşənlər az deyil. Sirr deyil ki, bu yolda hər cür məkrlili planlar qururlar.

Bu həyat gerçəkliyi türk xalqları və dövlətlərini bir araya gəlməyə, qüvvələrini birləşdirib düşmənlərin təhdidlərinə qətiyyətlə cavab verməyə təhrik edir. Xoşbəxtlikdən, bu istiqamətdə real addımlar atılır.

Türkiyənin sabiq prezidenti Turqut Ozal demişdir ki, XXI əsr türk əsti olacaq. Yadımdadır, o dönenlərdə bunu mücerred və xeyali bir ideya hesab edənlər vardi. Bu gün isə reallıq ta-

mam başqadır. Təkcə belə bir faktı qeyd edək. Hazırda Azərbaycanın işgaldən azad edilmiş ərazilərində tikinti-quruculuq işlərində feal iştirak edən bir neçə türk dövlətinin bayraqları səmada qururla dalğalanır.

Xüsusilə, Türk Dövlətləri Təşkilatının TDT yaradılması hər cür alqışa layiqdir. Bəli, Turan bu gün regionda və bütün dünyada güclü və nüfuzlu aktorlardan birinə çevrilir.

**— Sizcə, bu gün TDT-nin qarşısında duran əsas vəzifələr hansılardır?**

— Çağırışlar çoxdur. Düşünürəm ki, siyasi, humanitar, hərbi sahələrdə hərtərəfli əməkdaşlığı gücləndirmək olduqca zəruridir. Lakin parallel olaraq iqtisadi sahədə six əməkdaşlığı nail olmaq prioritət olmalıdır. Unutmayaq ki, qarşılıqlı inam və etimad üzərində qurulan səmərəli iqtisadi əlaqələr digər sahələrdə dəsix əməkdaşlıq üçün lokomotiv rolunu oynaya bilər.

Bir daha qeyd edirəm ki, ticari və iqtisadi əlaqələri ən yüksək səviyyəyə çatdırmaq böyük önəm daşıyır. Bunun üçün əlverişli şərait də yanrımaqdadır. Unutmayaq ki, Azərbaycanın 2020-ci ilin payızında 44 günlük şanlı savaşda qazandığı parlaq zəfer, əslində, bütün türk qövmlərinin böyük qələbəsi

idi. Həmin çətin, taleyüklü günlərdə qardaş Türkiyə yanımızda idi, digər türk dövlətləri də bizim haqqımızı gücləri çatan qədər dəstəklədilər.

Yaxın gələcəkdə Zəngəzur dəhlizinin fealiyyətə başlaması gözlənilir. Bu dəhliz həm türk dövlətlərini bir-biri ilə bağlayacaq, həm də Qərb və Şərqi arasında bir körpü rolunu oynayacaq.

**— Məlumdur ki, Ermənistən rehbərliyi və onların havadarları dəhlizin açılmasına mane olmaq üçün min cür oyundan çıxırlar...**



— Zəngəzur dəhlizi region dövlətlərinə inkişaf, tərəqqi və rifah getirəcək. Təessüf ki, bu həqiqəti görməyən, yaxud görmək istəməyən qüvvələr də var. Amma zamanın inkişaf təkərini geri döndərmək qeyri-mümkündür. Fikrimcə, Zəngəzur dəhlizinin açılması, eyni zamanda, dünyanın super güclərinin də marağındadır.

Xüsusilə, Böyük Britaniya dünyanın ikinci böyük dövləti olan Çinin Orta və Mərkəzi Asiya ölkələrinə son vaxtlar sürətlə artan təsirini azaltmaq üçün Türkiyə başda olmaqla, Böyük Turan ideyasının gerçəkləşməsinə dəstək verir. London başa düşür ki, Türkiyə bu gün həm də adlıçıkılan coğrafi məkanda “yumşaq güc” rolunda çıxış edə bilər. Bu isə çox vacib amildir.

On əsası odur ki, qardaş Türkiyə çağdaş dünyanın ən görkəmli dövlət adamlarından olan Rəcəb Tayyib Erdoğanın liderliyilə tarix

yazar. Türk vətəndaşları son prezident seçkilərində yüksək siyasi yetkinlik nümayiş etdirdilər. Bu an qurur və sevincdən qəlbimdən bir nida qopur: Allaha əmanet Türkiyəm!

**— Uzun onillər boyu keçmiş Sovet ittifaqının rəhbərliyi türk xalqları arasında mədəni əlaqələrin inkişafına qısqanlıqla yanaşıb. Bu gün bu sahədəki boşluğu aradan qaldırmaq üçün hansı işlər görülür və bunlar qane edirmi?**

— Bilirsinizmi, əti dirnaqdan ayırməq mümkün olmadığı kimi, türkə də türkən ayrı salmaq olmaz. Türk xalqları əsrlər boyu olduqca zəngin ədəbi və mədəni irs yaradıblar. Bu gün bütün Turan ellərində qırğızların “Manas” dastanından tutmuş xalqlarımızın böyük sənətkarlarının yaratdığı parlaq poeziya və incəsənət nümunələri öyrəniləməli və təbliğ edilməlidir.

Bizim üçün Nizami, Nəsimi, Füzuli, Sabir qədər böyük özbək mütəfəkkiri Əlişir Nəvai, türkmən ədəbiyyatının və dilinin yaradıcısı Məhəmmədqulu və başqaları əziz olmalıdır. Xoşbəxtlikdən, bu sahədə geniş işlər gedir.

Yaxın gələcəkdə Türk Xalqları Universitetinin açılması gözlənilir. Bir sözler, planlar, arzular və ümidişlər çıxdır. Qarşıda isə daha gərgin işlər durur. Bu gün hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik.

Türk xalqlarının olduqca dəyərli atalar sözü var: Güc birlilikdədir. Həqiqətən, əsərli dövlət adamlarının qoruya bilməzsən. Allah türkə qorusun!

**Söhbəti qələmə aldı:**  
**Məsaim ABDULLAYEV,**  
**XQ**